

Aytən Akif qızı ŞÜKÜROVA

Azərbaycan Kooperasiya Universiteti, müəllim, dissertant

AQROBİZNES SFERASINDA MƏHSULLARIN REALLAŞDIRILMASI FƏALİYYƏTİNİN YERİ VƏ ROLU

Xülasə

Aqrar məhsulların səmərəli reallaşdırılması və bölgüsünün başlıca vəzifəsi məhsul istehsalçılarının maliyyə vəziyyətinin yaxşılaşdırılması, ərzaq təhlükəsizliyinin təminatı və son nəticədə əhəlinin sosial-iqtisadi vəziyyətinin yüksəlməsidir. Məqalədə müasir aqrobiznesdə məhsulların reallaşdırılması fəaliyyətinin yeri və rolü əsaslandırılır, onların satışının nəzəri əsasları və aqrar sahənin modernlaşması mərhələsində reallaşdırmanın səmərəli yollarının həlli problemlərinə baxılmışdır.

Açar sözlər: aqrobiznes, reallaşdırma fəaliyyəti, məhsul, reallaşdırma sistemi, satış kanalları.

Giriş

Müasir şəraitdə aqrobiznes sferasında kənd təsərrüfatı məhsul istehsalçılarının öz istehsal məhsullarını reallaşdırması problemi çox mühüm aktuallıq kəsb edir. Burada əsas problem yalnız istehsal olunan məhsulların reallaşdırılması və istehlakçıya çatdırılması deyil, həm də son istehlakçıda real tələbi formalaşdırmaq üçün şərait yaratmaqdır, ikinci problem isə reallaşdırılan məhsula sərf edilən əməyin və maddi resursların nəticəsində ibarətdir. Məhz bu səbəbdən aqrar məhsulların reallaşdırılması fəaliyyətinin tədqiqi mühüm əhəmiyyət kəsb edir. Nəzərə almaq lazımdır ki, aparılan müasir iqtisadi islahatlar və rəqabət mübarizəsi şəraitində ölkənin aqrobiznes sferasında məhsulların reallaşdırılması sisteminin təkmilləşdirilməsi ərzaq ehtiyatlarının artırılması və iqtisadi təhlükəsizliyin təminatı baxımından dövlətin qarşıya qoymuş həlli vacib problemlərdən biridir.

Bu problemlərin həlli istehlak bazarını mallarla təmin edən, rəqabəti genişləndirən, məşğulluğu arturan və kədinin sosial inkişafına böyük təsir göstərən aqrobiznesin səmərəli təşkili və məhsulların reallaşdırılması fəaliyyətindən xeyli dərəcədə asılıdır. Bununla əlaqədar olaraq, aqrar sferada məhsulların reallaşdırılması sistemi və formasının gəlçək inkişafının elmi əsasının hazırlanması tədqiq edilən obyekti bəzi nəzəri məsələlərinə baxmağı tələb edir.

Məhsulların reallaşdırılması fəaliyyəti

Məhsulların səmərəli reallaşdırılması fəaliyyəti məhsul istehsalçılarının gəlir əldə etməsini təmin edir və aqrar təsərrüfatlar üçün imkanlar yaradır. Beləliklə, aqrar məhsulların reallaşdırılması fəaliyyətinin aqrobiznesdə rolü və idarə edilməsinin təkmilləşdirilməsi müasir kənd təsərrüfatı müəssisələrinin uzunmüddətli və mənfətli fəaliyyətini təmin etmək üçün mühüm vəzifələrdən biridir.

Rusyanın aqrar elm sahəsi üzrə iqtisadçı alimi Şarnina N.M. özünün elmi araşdırmalarında aqrar məhsulların satışı, satış fəaliyyəti və onun idarə edilməsi məsələlərini tədqiq edərək belə nəticəyə gelmişdir ki, "Satış" müəssisənin fəaliyyətinin son mərhələsidir və onun səmərəliliyinin ümumi səviyyəsini müəyyən edir. "Satış fəaliyyəti" (reallaşdırma fəaliyyəti) – müəssisənin marketing siyasətinin həyata keçirilməsi çərçivəsində hazır məhsulun (məhsul üzərində mülkiyyət hüququnun təşkili və onun istehsaldan son istehlakçıya fiziki yerdəyişməsi) bölgüsü üzrə tədbirlərin kompleksi, "Satış fəaliyyətinin idarə edilməsi" – isə istehlakçıların ehtiyaclarını daha dölgün ödəmək və özleri üçün fayda əldə etmək məqsədilə müəssisənin satış fəaliyyətinin təhlili, planlaşdırılması, təşkili və nəzarət proseslərinin məcmusudur. [1, s. 8]

Müəssisənin reallaşdırma və ya satış fəaliyyəti, ümumiyyətlə satış – malların alıcılarla satışı, onun istehlakçılarına çatdırılması və satışdan sonra xidmət daxil olmaqla, istehsal başa çatıldıqdan sonra həyata keçirilən kommersiya fəaliyyəti növüdür. Nəzəri cəhdən satışın məqsədi minimum

xərcə müəyyən edilmiş yerdə, müəyyən həcmində və vaxtda tələb olunan istehlak xassasının malik konkret məhsulun konkret istehlakçıyadək çatdırılmasından ibarətdir.

Kənd təsərrüfatı məhsullarının reallaşdırılması – bilavasitə aqrar məhsul istehsalçıları tərəfindən məhsul satışı prosesidir. Onun həcmində kənd təsərrüfatı müəssisələri və kəndli (fermer) təsərrüfatlarının bazarda, birja və ya hərraclarda, tədarük, xüsusi ticarət şəbəkəsi və ictimai iaşa müəssisələri vəsitsəsilə, həmçinin bazarda əhaliyə satılan və digər məhsullar daxildir. Nəzərə almaq lazımdır ki, aqrobiznes müəssisələrinin satış və ya reallaşdırma fəaliyyəti aqrar məhsulların səmərəli bölgüstüne yönəlmüşdür. Reallaşdırma fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi üçün istehsalçı özünü istehsal etdiyi məhsulu həm özü reallaşdırır, həm də bunun üçün vəsitsəcində istifadə edə bilər. Beləliklə, aqrobiznes sferasında məhsulların reallaşdırma (satış) fəaliyyətinin yeri, rolu və əhəmiyyətini aşağıdakı kimi xarakteriza etmək olar:

- reallaşdırma fəaliyyəti müəyyən mənada aqrar sahədə məhsul istehsalı fəaliyyətinin davamı olub, yalnız kənd təsərrüfatının ümumi məhsulunun saxlanması deyil, həm də aqrobiznes məhsullarının əlavə dəyərini və istehlak dəyərini yaratmaqla onların son istehlakçıya çatdırılması prosesi müəyyən edir;

- reallaşdırma fəaliyyəti-gələcəkdə aqrar müəssisələrin kommersiya -marketing və istehsal fəaliyyətinin maddi başa çatmasına yönəlmüş, eyni zamanda yalnız onun fəaliyyətinin konkret iqtisadi nəticələrini deyil, həm də konkret istehlakçının, konkret tələbatını aşkar edir, formalasdırır və həyata keçirir;

- reallaşdırma fəaliyyəti məhsul istehsalının bütün mərhələlərində həm birbaşa, həm də dolayı səmərə alda edilməsi üçün onun rəqabət üstünlüyüün mənbələrindən biridir.

Aqrobiznes sferasında məhsulların reallaşdırılması fəaliyyətinin yeri və rolü onların bölgüsü, hərəkəti və istehlakçılla çatdırılması ilə qarşılıqlı əlaqədə olan fəaliyyətin başlıca məqsəd və vəzifəsi ilə müəyyən edilir.

Apardığımız təhlillər göstərir ki, kənd təsərrüfatı müəssisələrinin satış - reallaşdırılma fəaliyyətində öz məhsullarının son istehlakçıya hərəkəti ilə nəticələnən bölgü funksiyasının həyata keçirilməsinin böyük əhəmiyyəti vardır.

Qeyd etmək lazımdır ki, təsərrüfatlar öz istehsal məhsullarını son istehlakçıya çatdırmaq üçün vasita və kanalların geniş sistemində malikdir. Bu vasita və kanallardan biri öz arasında rəqabət aparır, digəri isə bir-birini əvəz edir və ya tamamlayır. Düzgün edilən seçim – müəssisənin iqtisadi vəziyyətinin yaxşılaşması üçün problemin səmərəli həlli yoludur.

Azərbaycanda aparılan aqrar islahatlar və EKTİS-nin tətbiqi kənd təsərrüfatı məhsullarının reallaşdırılmasının yeni forma və metodlarının yayılmasını nəzərdə tutur.

Aqrar iqtisadiyyatın nəzəri əsaslarına görə, vəsitsəcilerin aqrobiznes məhsullarının reallaşdırılması fəaliyyətində iştirakından asılı olaraq satış kanalları vəsitsəsiz (birbaşa) və vəsitsəli kanallara bölünür:

Birbaşa (vəsitsəsiz) satış – məhsul istehsalçılarının alıcılarla birbaşa əlaqəsini müəyyən etməyə imkan verir. Satışın belə fəaliyyəti – vəsitsəcildən istifadə etmədən öz fəmələşmiş kanalı vəsitsəsilə həyata keçirilir. Fikrimizcə, aqrar məhsulların bilavasitə istehlakçılla birbaşa reallaşdırılması aşağıdakı hallarda səmərəli hesab edilə bilər:

- istehlakçılla göndərilən kənd təsərrüfatı məhsullarının miqdarı kifayət qədər çox olduqda;
- kənd təsərrüfatı məhsul istehlakçıları məhdud ərazidə cəmləşdikdə;
- reallaşdırılan məhsul yüksək ixtisaslaşmış servis xidməti tələb etdiğdə;
- satış bazarında öz anbarlarının və logistika xidmətinin geniş şəbəkəsinə malik olduqda;
- malların qiyməti qismən dəyişikliyə uğradıqda.

Vəsitsəli satış – bu, məhsul istehsalçılarından asılı olmayan vəsitsəcilerin xidmətdən istifadə etdiyi satış fəaliyyəti metodudur. Beləliklə, apardığımız nəzəri və praktiki araşdırmalar göstərir ki, aqrobiznes sferasında məhsulların əsasən aşağıdakı hallarda vəsitsəcilerin köməyi ilə reallaşdırılması məqsədə uyğundur:

- aqrar məhsulların istehlak bazarının regionlarla məhdudlaşmayıb, böyük ərazilər üzrə mövcudluğub;

- kənd təsərrüfatı məhsullarının göndərilməsi kiçik partiyalarla və böyük tezliklə həyata keçirildikdə.

Bununla yanaşı, dünya və ölkə təcrübəsində **kombinədilmiş (qarışq) satış** metodu da mövcuddur ki, burada iki əvvəlki metodların kombinasiyası tətbiq edilir.

Aqrar sferada məhsulun keyfiyyətinin yüksək tələblərin verilməsinin zəruriliyi onun reallaşdırma fəaliyyətinin rolunun yüksəldilməsini nəzərdə tutur. Bu da öz növbəsində aqrar müəssisənin daha səmərəli fəaliyyətini təmin edir.

Rəqabət bazarı şəraitində aqrar müəssisə üçün başlıca vəzifə vahid biznes-strategiyası çərçivəsində eyni vaxtda həm bütünlükdə biznesin məqsədine, həm də istehlakçıların ehtiyaclarına cavab verən məhsulları reallaşdırma fəaliyyətinin seçilməsindən ibarətdir.

İqtisadçı alim, prof. H.Xəlilovun göstərdiyi kimi, har bir ölkə özünün ərzaq təhlükəsizliyini, mövcud təbii-iqlim potensialı həddlərində ölkənin iqtisadi gücünün zəruri artımını təmin edən aqrar sektora malik olmalıdır. [2, s. 14].

Məhz buna görə də, aqrobiznes məhsullarının reallaşdırılması sistemi və kommersiya fəaliyyətinin təşkili aqrar sahənin fəaliyyətində əsas rollardan birini oynayır.

Odur ki, aqrobiznes məhsullarının reallaşdırılması fəaliyyətinin məhsul istehsalçılarının maliyyə-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasında yeri və rolunu müəyyən edərkən nəzərə almaq lazımdır ki, müasir rəqabətöñümlü və dayanıqlı inkişafə malik kənd təsərrüfatı müəssisələrinin satış siyaseti - aqromarketinqin bitkiçilik və heyvandarlığın əmtəəlik məhsulunun əlverişli reallaşdırılmasını təmin edən fermerlərin təsərrüfat fəaliyyətinin qayda və prinsipləridir. Belə ki, tədqiqatlar sübut edir ki, müasir rəqabətə davamlılıq şəraitində aqromarketinqin satış siyaseti müəssisənin istehsal - iqtisadi potensialı nəzərə alınmaqla ümumi məhsulun bölgüsünün daha əlerişli alternativ axının müəyyən edilməsinə əsaslanır. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, aqrobiznes sferasında məhsulun reallaşdırılması sisteminin və onun fəaliyyətinin idarə edilməsi səmərəli bölgü kanallarının seçilməsini, mal hərəkətinin optimal sisteminin təşkilini, kommunikasiya sistemi və personalın rasional idarə edilməsini özündə təcəssüm etdirir.

Aqrar sahədə məhsulların reallaşdırılması fəaliyyətinin səmərəli təşkili istehsalçı-istehlakçı məraqlarının qorunmasına xidmət edir, sahibkarlıq fəaliyyətinin normal işinin tənzimlənməsində və inkişafında mühüm rol oynayır. O, ümumi mənada nəzəri cəhətdən məhsulların və xidmətlərin pulu əvərilməsi (reallaşdırılması), aliciların - istehlakçıların ehtiyaclarının ödənilməsi prosesidir. Başqa sözlə, aqrar sahədə məhsulun və xidmətlərin reallaşdırılması sistemi dedikdə, onun pulla dəyişdirilməsi, bir sahibkardan (fiziki və ya hüquqi şəxsədən) başqa istehlakçıya verilməsi və ya mübadilə edilməsi prosesi başa düşültür [3, s. 388].

Aqrar sferada məhsulların reallaşdırılması kənd təsərrüfatı xammalının fiziki keyfiyyətindən, hazır qida məhsullarından, istehsalçıların məqsədyönlü məsrəflərdən, aqrar məhsulların istehsalçılarının və istehlakçılarının ərazi bölgüsü, həmcinin emal və ticarət sahəsində məsrəflərdən xeyli dərəcədə asılıdır. Bu da öz növbəsində aqrar məhsulların istehsaldan istehlaka hərəkətinin reallaşdırılması prosesində iqtisadi aktivliyi özündə əks etdirir.

Aqrar məhsulların reallaşdırılması fəaliyyətinin aqrobiznes sferasında yeri və rolü

Aqrobiznes sferasında məhsulların reallaşdırılması fəaliyyətinin əhalinin ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsində rolü və səmərəli təşkili məhsul istehsalçılarına öz maliyyə vəziyyətini genişləndirməyə imkan verir.

Iqtisadi ədəbiyyatlarda **məhsulun reallaşdırılması** - mövcud qiymətlərlə haqqı ödənilən istehsal olunmuş məhsulların xalq təsərrüfatı dövriyyəsinə daxil olması kimi izah edilir. Bir çox hallarda, həmcinin istehsalçılar, satış və ya ticarət təşkilatları tərəfindən haqqı ödənilən və sənaye müəssisələrindən kənara göndərilən məhsullar reallaşdırılan məhsul adlanır. Qeyd edilənləri ümumiləşdirərək, belə nəticəyə gəlmək olar ki, aqrar sferada məhsulun reallaşdırılması həm də onun əmtəəlik formasının pul formasına əvərilməsi prosesidir.

Aqrar müəssisələrin istehsal etdiyi ümumi məhsulun bir hissəsi müxtəlif kanallarla – dövlətə, əhaliae, bazaarda, ictimai iaşa müəssisələrində, istehlak kooperasiyası və digər vasitəçilərin köməyi ilə reallaşdırılır. Məhsulların satılan və müəssisələrin pul ödənişi hesabına alındıqları hissəsi **realizə edilmiş məhsul adlanır** [1].

Aqrar sahədə istehsal-satış sisteminin müəyyən qədər ətraflı tədqiqatçısı, iqtisadçı-alim, prof. KASKİN T.T. elmi araşdırılmalarında qeyd edir ki, ASK-nın istehsal-satış sistemi – iki altsistemin məcmusundan ibarətdir: bu bir tərəfdən, kənd təsərrüfatı xammalı və ərzaq (əmtəəlik məhsui) istehsal edən və istehsal altsistemini formalasdırıran kənd təsərrüfatı və yeyinti sənayesindən və digər tərəfdən satış funksiyalarını sərbəst yerinə yetirən satış altsistemindən ibarətdir. Hər bir altsistem öz qanun və prinsiplərinə uyğun olaraq təkmilləşdirilir. Müəllifin fikrincə, "satış fəaliyyəti regional ASK-nın daxili mühitinin ayrılmaz hissəsidir". [4, səh. 12]

Aqrar məhsulların son istehlakçıyadək çatdırılmasının müasir satış prosesi əsasən kənd təsərrüfatı, tədarük, emal, topdan və pərakəndə ticarət sferasında qarşılıqlı fəaliyyəti ilə təmin edilir.

Sahə mütəxəssislerinin apardıqları araşdırılmalara görə, aqrobiznes sferasında məhsulların səmərəli reallaşdırılması şərtləri aşağıdakılardır ola bilər: [5]

- bütün iştirakçıların azad rəqabət fəaliyyətinin təminatı;
- iqtisadi riskin aşağı salınmasını təmin edən kredit təşkilatları və sigorta şirkətlərinin aktiv fəaliyyəti;
- məhsulların sərbəst yerdeyişməsi;
- məhsulların istehsalı, emalı və reallaşdırılması prosesində maya dəyərinin aşağı düşməsini və gəlirlərin yüksəldilməsini stimullaşdırıran mövcud iqtisadi vasitələr;
- məhsulların istehsalçılarından istehlaka hərəkətinin bütün dövründə özünütənzimləmə və özünümaliyyətənəşdirme prinsiplərinə əməl edilməsi;
- məhsulların reallaşdırılmasının tənzimlənməsindən dövlətin rələn yüksəldilməsi;
- məhsulların şəquli keçid üzrə vahid infrastrukturunun fəaliyyəti;
- tələb və təklifin monitorinqi, malların bazaarda sıxlığı, qiymətin səviyyəsi və s. köməyi ilə informasiya təminatı sisteminin yaradılması;
- səmərəli xarici-iqtisadi əlaqələrin yaradılması və dövlətin dünya bazar sistemində daxil olması.

Iqtisadi ədəbiyyatlarda bəzən əmtəəlik və ya realizə olunan məhsulların eyni mənada olmadığı göstərilir. Yuxarıda qeyd etdiyimiz kimi "əmtəəlik məhsul" anlayışı genişdir. Bütün əmtəəlik məhsul satıldığda bu anlayış üst-üstə düşür. Adətən əmtəəlik məhsul natural formadan pul gəlirləri kimi dəyər formasına keçir.

Lakin təcrübədə və iqtisadi ədəbiyyatlarda əmtəəlik və realizə olunmuş məhsul sinonim kimi işlədir. Əmtəəlik məhsul pul gəlirləri ilə təcəssüm olunan realizə olunmuş məhsul kimi başa düşülür.

Aqrar məhsulların reallaşdırılması fəaliyyətinin aqrobiznes sferasında rələn müəyyən edərkən müəssisənin bütünlükdə və sahələr üzrə əmtəəlik məhsulunu fərqləndirmək lazımdır. Müəssisənin, sahə və ayrı-ayrı məhsul növlərinin əmtəəlik məhsul xüsusiyyətlərini xarakterizə edən əsas göstəricilərə əmtəəlik səviyyəsi və əmtəəlik məhsulun ümumi həcmi daxildir. Aqrobiznes sferasında, həmcinin vahid torpaq sahəsinə və hər mal-qara başına düşən əmtəəlik məhsul çıxımı göstəricisi sindən də istifadə edilir [6].

Ayri-ayrı məhsul növlərinin (taxıl, süd və s.) əmtəəlik səviyyəsinin müəyyən edilməsində ümumi və reallaşdırılmış məhsulun həcmi natural ifadədə hesablanır. Onun sahə və ya bütünlükdə müəssisə üzrə müəyyən edilməsində isə dəyər göstəricisi tətbiq edilir. Bu halda ümumi və realizə olunmuş məhsul vahid qiymətlə (məs; müqayisəli) hesablanır. Aqrar sahə iqtisadi ədəbiyyatlarında əmtəəlik səviyyə anlayışı reallaşdırılmış məhsulun ümumiyyə nisbatının faizlə ifadəsi kimi əsaslandırılır. Bununla yanaşı, kənd təsərrüfatı istehsalının əmtəəlik məhsul səviyyəsi təsərrüfat kategoriyaları üzrə fərqləndirilir. O, kənd təsərrüfatı müəssisələrində dən yüksək, ev təsərrüfatlarında isə ən aşağıdır. Təbiidir ki, aqrar müəssisələr məhsulu əsasən satış üçün, ev təsərrüfatlarında isə

qida məhsullarına ailənin tələbatını ödəmək üçün istehsal edirlər. Təhlillər göstərir ki, son illər ölkəmizdə aqrar sahədə istehsalın əmtəəlik səviyyəsi bir qədər aşağı düşmüşdür. Məhz bu baxımdan, həmin məhsulların əmtəəlik səviyyəsinin yüksəldilməsinin aşağıdakı istiqamətləri müəyyən edilmişdir:

- bitkiçilik və heyvandarlıqda məhsuldarlığın yüksəldilməsi hesabına ümumi məhsul buraxılışının artırılması və xammaldan son məhsul çıxımının yüksəldilməsi;
- toxum və yemin keyfiyyətinin yaxşılaşdırılması, onların məsrəfinə qənaət;
- istehsal, saxlama və daşıma prosesində məhsul və xammal itkisinin azaldılması;
- məhsulun keyfiyyətinin yüksəldilməsi;
- aqrobiznes sferasında səmərəli marketinq xidmətinin təşkili.

Nəzərə almaq lazımdır ki, rəqabət bazarı şəraitində, aqrar məhsulların reallaşdırılması səviyyəsi xeyli dərəcədə bazarın konyunkturası, təklif və tələblə müəyyən edilir. Odur ki, aqrobiznes sferasında məhsulların reallaşdırılması fəaliyyətinin yeri və rolü müəyyən edilərkən, aqrar müəssisələrin və onların məhsullarının rəqabətqabiliyyəti və bazarın dayanıqlı inkişafında məhsul istehsalının keyfiyyəti mühüm əhəmiyyət kəsb edir.

Marketing strategiyasında məhsulun keyfiyyəti onun tələbatı ödəmək qabiliyyətini eks etdirən xassələrin məcmusu kimi xarakterizə edilir və satış imkanlarının genişlənməsində mühüm rol oynayır.

Məlum olduğu kimi, aqrar məhsul istehsalçılarının son maliyyə və iqtisadi nəticəsi reallaşdırılan məhsulun hacmi və keyfiyyətindən asılıdır. Ümumiyyətlə, iqtisadi ədəbiyyatlarda reallaşdırma prosesi əsaslandırıllarkən kənd təsərrüfatı məhsullarının satışı – istehsaldan istehlaka yönəlmə istiqamətində müəssisənin yüksək dərəcəli iqtisadi fəallığı kimi xarakterizə edilir.

Bələliklə, prof. E.Quliyevin fikrincə, məhsulun səmərəli realizasiya olunması kənd təsərrüfatı xammalı və məhsulları bazarının inkişaf və fəaliyyət səviyyəsindən asılıdır. [7, s. 291]

Aqrar məhsulların reallaşdırılması fəaliyyətinin aqrobiznesdə rolü əsasən kənd təsərrüfatı xammların və hazır qida məhsullarının fiziki keyfiyyətindən, kənd təsərrüfatı məhsul istehsalçılarının məqsədönlü xərclərindən, həmin məhsulların istehsalçıları və istehlakçılarının ərazi bölgüsündən, həmçinin emal və ticarət sahələrində məsrəflərdən xeyli dərəcədə asılıdır.

Nəzərə almaq lazımdır ki, bəzi məhsullar, məsələn kartof, tərvəz, meyvə və yumurtanın reallaşdırılması istehsaldan istehlak istiqamətində həyata keçirilirsə, digər məhsul növləri isə qida məhsulu kimi emaldan keçidkən sonra istehlaka hazır olur.


Rəqabət mübarizəsinin kəskinləşdiyi bazar münasibətləri şəraitində aqrobiznes sferasında məhsulların reallaşdırılmasında məhsul istehsalçılarına xüsusi diqqət yetirilir. Çünkü, müəssisənin mənəfətinin hacmi bilavasitə ondan asılıdır.

Hal-hazırda, ölkəmizdə aqrar məhsulların reallaşdırılması kənd təsərrüfatı müəssisələrinin fəaliyyətində nisbətən zəif və mühüm əhəmiyyət kəsb edən həlqədir. Məlumdur ki, aqrar sferadə reallaşdırma sisteminin təşkili prosesində yaranan problemlər və çatışmamazlıqlar kənd təsərrüfatı məhsullarının itkiləri və gəlirlərin xeyli azalmasına səbəb olur. Belə ki, rəqəmsal Kənd Təsərrüfatı – "Elektron Kənd Təsərrüfatı" informasiya sisteminin tətbiqi və innovasiya imkanlarından geniş istifadə, həmçinin rəqabət şəraitində aqrobiznes məhsullarının reallaşdırılması sferasına investisiya qoyuluşu hələ kifayət qədər təmin edilməmişdir. Lakin, dünya təcrübəsi təsdiq edir ki, aqrar sferada istehsal olunan məhsulların reallaşdırılması fəaliyyəti və sistemi onların istehsalı ilə müqayisədə üstün templə inkişaf etməlidir.

Rus iqtisadçı alimi, prof. İ.V.Riskovyanın fikrincə, təsərrüfatçılıq sistemində reallaşdırma (satış) fəaliyyəti dedikdə, hazır məhsulun bazara hərəkəti prosesinin kompleksi (tələbin formallaşması, sıfariş alınması və verilmesi və s.) başa düşülür. Reallaşdırma fəaliyyətinin başlıca məqsədi istehlakçıların tədiyyəqabiliyyəti tələbinin ödənilməsi əsasında sahibkarlıq mənəfətinin alınması prosesində istehsalçıların iqtisadi mənafeyinin təmin edilməsidir. [8, s. 124]

Qeyd etmək lazımdır ki, reallaşdırma məhsul istehsalçılarının təsərrüfat fəaliyyətinin son mərhələsidir. Bazar şəraitində onun planlaşdırılması istehsal mərhələsini qabaqlamalıdır.

Apardığımız araştırmalar göstərir ki, ölkəmizdə aqrobiznes məhsullarının reallaşdırılması sisteminin fəaliyyətinin idarə edilməsinin mühüm istiqaməti məhsulun istehsaldan istehlaka fiziki yerdəyişməsinə görə planlaşdırılması, təşkili və nəzarət üzrə kompleks fəaliyyət kimi başa düşülən mal hərəkətinin optimallaşmasından ibarətdir. Bələliklə, belə nəticəyə gəlmək olar ki, məhsulların hərəkəti və ya irəlilədilməsi prosesinin əsas elementlərinə aqrar məhsulların anbardaxili əməliyyatları, çeşidlənməsi, saxlanması və qablaşdırılması, nəqliyyat əməliyyatlarının yerinə yetirilməsi, daşıma üzrə xidmət göstərilməsi, həmçinin məhsulun satışını aid etmək olar. Bununla yanaşı, mütəxəssislərin fikrini ümumiləşdirərək aqrar məhsulun reallaşdırılması fəaliyyətinin rolunu əsaslanıraq mal hərəkətinin əsas elementlərini sxematik olaraq aşağıdakı kimi xarakterizə etmək olar.



Şəkil 1. Aqrobiznes məhsullarının reallaşdırılması fəaliyyətinin əsas elementləri

Ekspertlərin elmi-praktiki əsaslandırmalarına görə, məhsulların səmərəli reallaşdırma fəaliyyətinin təşkili üçün onun formallaşmasının aşağıdakı mərhələləri zəruridir:

- satışın məqsədinin müəyyən edilməsi;
- satış strategiyasının seçiləsi;
- satış sistemi vasitəçilərinin seçiləsi;
- hər bir bölgü kanalının iştirakçıları arasında əməkdaşlığın mümkün yollarının axtarışı.

Apardığımız araştırmaların nəticəsi təsdiq edir ki, son illər respublikamızda aqrar məhsulların reallaşdırılması fəaliyyəti ilə əlaqədar bəzi problemlər bir çox səbəblərdən yaranmışdır. Bunlar əsasən məvəcud qiymətqoymaının mükemmel olmaması, bazarın zəif infrastruktur, istehsalçı-istehlakçı əlaqələrinin pozulması, bazar haqqında zəruri informasiyada çatışmamazlıqlar və s. ibarətdir.

Nəzərə almaq lazımdır ki, rəqabət şəraitində aqrar məhsulların reallaşdırılması sisteminin fəaliyyətinin başlıca vəzifəsi kənd təsərrüfatı müəssisələri və fermərlərin bazarda mövqeyini qorumaq və üstünlük'lərə nail olmayı təmin etməkdir.

Marketinqin nəzəri əsaslarına görə, bazar şəraitinə uyğunlaşmaq üçün ölkənin aqrar məhsul istehsalçıları nə istehsal edilibsə onu satmaq yox, həqiqətdə nə satılırsa onu istehsal etmək prinsipi əsas tutmalıdır. Bunun üçün məhsulun reallaşdırılması fəaliyyətinin yeni məzmununu aydın başa düşmək lazımdır.

Müasir iqtisadi ədəbiyyatlarda müəssisənin satış fəaliyyəti bir çox müəlliflər tərəfindən galır əldə etmək məqsədilə hazır məhsulun reallaşdırılması prosesi kimi başa düşülür.

Qazaxıstanın iqtisadçı-aqrar alımı prof. T.K.Omurzakovun tədqiqatları ilə aqrar müəssisənin satış fəaliyyətinin xüsusiyyətlərinin aşağıdakı kimi xarakterizə edilməsi məqsədə uyğundur. (cədvəl 1).

Cədvəl 1

Aqrar müəssisələrin istehsal və satış fəaliyyətinin xüsusiyyətləri

Göstəricilər	Istehsal fəaliyyəti	Satış fəaliyyəti
Məzmunu	Bazarın tələbinə cavab verən məhsul istehsalı	Gəlir alda etməklə hazır məhsulun reallaşdırılması prosesi
Məqsəd	Minimum məsrləfə məhsul istehsalını vaxtında təmin etmək	Məhsulun istehlakçıya səmərəli yollarla çatdırılması
Məqsədə nail olmaq yolları	Istehsal, texnologiya, avadanlıq və iş yerinin təşkilinin seçilməsi	Istehlakçıların tələbinin ödənilməsi üsul və yollarının seçilməsi
İstiqamət	Müəssisənin imkanları	Bazarın tələbatı
Qiymətləndirmə göstəriciləri	Istehsalın həcmi	Satışın həcmi
Əsas istiqamət	Istehsal amillərinin texnoloji imkanları və məhsulla bazarın tələbləri arasında optimal nisbətin müəyyən edilməsi	Malların məqsədli istehlakçılara maksimum yaxınlığı məcmusunu müəyyən etmək
Maliyyə resurslarının çatışma-mazlıqı şəraitində əsas problemlər	Əsas fondların aşınması, köhna texnologiya, investisiya və innovasiya programının məhdudluğu, ETİ həcminin ixtisarı və s.	Vasitəçilərə əməkhaqqı ödənişi, malların kreditlə satışının mümkünsüzlüyü, malların, daşınması və saxlanması xərcləri və s.

Aqrar məhsulların reallaşdırılmasının dövlət tərəfindən həvəsləndirilməsi ərzaq təhlükəsizliyinin təminatına, aqrar məhsul bazarlarının sabitliyinə, məhsulların sahibkarlığın səmərəli sistemini formalaşmasına və ölkədə məhsulların rəqabət üstünlüyünə yönəlmüşdir.

Qeyd etmək lazımdır ki, ölkəmizdə aqrar məhsulların reallaşdırılmasının dövlət stimullaşdırılması sisteminin əsas istiqamətləri Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsində (06.12.2016) və digər sənədlərdə öz əksini tapmışdır.

Aqrar məhsulların reallaşdırılması fəaliyyəti aqrobiznesin daxili mühitinin ayrılmaz hissəsi olub, istehsal edilən məhsulların bölgüsünün daha səmərəli təşkilini təmin edir və bölgü sisteminin bütün zəncirini – marketing, daşıma, saxlama, logistika xidməti və məhsulların istehlakçıyadak çatdırılması prosesində başa çatan digər əməliyyatları əhatə edir. Bununla yanaşı, məhsulların reallaşdırılması sisteminə aqrobiznesin daxili mühitinin müəyyən edən xammal və ərzaq istehsal sahələrinin məcmusundan ibarət struktur kimi baxmaq olar.

Nəzərə almaq lazımdır ki, kənd təsərrüfatının rəqəmsal transformasiya şəraitində aqrar sferada məhsulların reallaşdırılması gəlir, mənfəət və rentabilitik səviyyəsi kimi göstəricilərin müəyyən edilməsində mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş yeni subsidiya "Qaydalar"ına əsasən fermerlər artıq 6 subsidiya növünü EKTİS üzərindən ala biləcəklər.

Qeyd etmək lazımdır ki, rəqabət mübarizəsinin kəskinləşdiyi şəraitdə məhsulun yeni reallaşdırılma forma və metodlarının axtarılması və tətbiqi böyük əhəmiyyət kəsb edir.

Məlum olduğu kimi, hər hansı məhsul yalnız onun reallaşdırılması nəticəsində öz ictimai təsdiqini tapır. Bununla belə, bazar şəraitində aqrar məhsulların reallaşdırılması bəzi problemlərlə üzləşir. Keçid dövründək aqrar müəssisələr təxminən bütün məhsullarını dövlətin müəyyən etdiyi satınalma – tədarük qiymətləri ilə dövlətə təhvil verirdi. Lakin, hazırkı yeni təsərrüfatlıq şəraitində isə ölkəmizdə məhsulların reallaşdırılması sərbəst bazar qiymətləri əsasında dövlət orqanlarının vasitəciliyi olmadan tələb və təklif qanununun və bazar konyunkturasının təsiri altında formalaşır.

Nəticə

Apardığımız tədqiqatlar aşağıdakı nəticəyə gəlməyə və müvafiq təkliflər verməyə imkan verir.

- Aqrar sferada aparılan islahatlar şəraitində aqrobiznes məhsullarının reallaşdırılması fəaliyyətinin inkişafı ölkədə ərzaq bazarının formallaşmasının və bütünlükdə kənd təsərrüfatı istehsalının dayanıqlığının mühüm şərtidir.

- Aqrobiznes məhsullarının mərkəzləşdirilmiş qaydada reallaşdırılması sisteminin fəaliyyətinin obyektiv səbəblərdən zəifləməsi və ya dayandırılması, həmçinin real sahibkarlıq şəraitində istehsal səviyyəsinin nisbətən aşağı düşməsi tədarük təşkilatları vasitəsilə dövlət ehtiyacları üçün məhsulların satış həcmimin kəskin azalmasına və onun digər kanallarla reallaşdırılmasının artımına səbəb olmuşdur.

- Aqrobiznes məhsullarının reallaşdırılması sisteminin kifayət qədər ətraflı öyrənilməməsi və bu məqsədə vahid metodikanın olmaması ölkədə satış kanalları üzrə əmtəəlik məhsulun həcmini müəyyən etməyə imkan vermir.

- Aqrar müəssisələrdə məhsul istehsalı və onların iqtisadi göstəricisinin yüksəlməsi aqrobiznesdə məhsulların reallaşdırılması fəaliyyətindən xeyli dərəcədə aslidir.

- Ölkənin ərzaq təhlükəsizliyi və sənayenin xammal təminatı aqrobiznes məhsullarının reallaşdırılması sisteminin tənzimlənməsini və təkmilləşdirilməsini tələb edir.

- Aqrobiznes məhsullarının reallaşdırılması sisteminin idarə edilməsinin bazar mexanizminin fəaliyyəti səmərəli satış kanallarının seçilməsini və nəticədə məhsulların minimum xərclə istehsalçıdan istehlakçılara hərəkətini zəruri edir.

- Aqrobiznes məhsullarının reallaşdırılmasının mərkəzləşdirilmiş sistemindən bazar sistemi keçid yeni mülkiyyət münasibətlərinə, tələb və təklif nəzərə alınmaqla qiyamətin yaranma mexanizmində, məhsul istehsalçılarının rəqabətinə və məhsul satışında sərbəst tərəfdəş seçimə imkan vermişdir.

- Dövlət ehtiyacları üçün məhsulların satınalısının azalmasına əsas səbəb mərkəzləşmiş səfarişilərin sistematik olaraq müqavilə öhdəliklərini yerinə yetirmədiklərinə görə, məhsul istehsalçılarının onlara mal göndərməkdə marağının olmamasıdır. Məhz bu səbəbdən ölkəmizdə aqrar məhsulların reallaşdırılması fəaliyyətinin aqrobiznesdə rolu və əhəmiyyəti nəzərə alınmalıdır və sistem daim təkmilləşdirilməlidir.

Yuxarıda qeyd edilən tövsiyələr və təkliflər aqrar məhsulların reallaşdırılması sisteminin səmərəliliyinin yüksəlməsinə və məhsul istehsalçılarının satış həcmini artırmağa və müəyyən etməyə imkan verir.

ƏDƏBİYYAT

1. Шаринина Н.М. Управление сбытовой деятельности сельскохозяйственного предприятия. Афтореферат. ÜoSkar – Ola- 2009
2. İbrahimov İ.H. Aqrar sahənin iqtisadiyyatı. Monoqrafiya. Bakı, 2016, 655 səh.
3. Xəlilov H.A. Aqrar iqtisadiyyatda sistem transformasiyaları və modernləşdirmə şəraiti. Bakı, Mütərcim” nəşriyyatı- 2005, 228 səh.
4. Kasskin T.T. Совершенствование производственно- сбытовой системы АПК региона. ДІС. работа. Новосибирск- 2015, 165 с.
5. Сбыт и сбытова политика в системе маркетинга современных предприятий экономика. [Электронный ресурс]-st.ru>upravlenie/ marketinq/.
6. Основы реализации сельскохозяйственной продукции – Biofile. ru Biofile.ru /bio/ 34484 html
7. Quliyev E. Aqrar iqtisadiyyat. Dərslik. "Kooperasiya" nəşriyyatı. Bakı -2015, 320 səh.
8. Рысикова И.В. Управление сбытом сельхозпродукции Воронеж-2005 (Автореферат).

*Айтен Акиф кызы Шукюрова
преподаватель, докторант
Азербайджанский Университет Кооперации*

Место и роль деятельности реализации продукции в сфере агробизнеса

Резюме

Главной задачей эффективной реализации и распределения аграрной продукции является улучшение финансового состояния товаропроизводителей, обеспечение продовольственной безопасности и в конечном результате повышение социально-экономического состояния населения.

В статье рассмотрены сущность, понятия агробизнеса, системы и деятельности по реализации продукции, каналы распределения и проблемы решения поиска традиционных путей, решения проблем.

На основе проведенных анализов научно обоснованы место, роль и значение реализации продукции в сфере агробизнеса.

Ключевые слова: агробизнес, деятельность реализации, продукции, система реализация, каналы сбыта.

*Aytan Arif Shukurova
Teacher, candidate for a degree
Azerbaijan Cooperation University*

The place and role of product realization activity in agribusiness sphere

Summary

The main aim of the efficient realization and share of agrarian products is to improve the financial condition of producers, the provision of food security and at the end increase the social-economic condition of population. In the contemporary agribusiness the place and role of product realization activity have been based, the theoretical bases of their sale and the efficient solutions of realization in modernization of agrarian sphere have been researched in the article.

Key words: agribusiness, realization activity, product, realization system, sale channels.